



ƏLİ BƏY AZƏRİ

QUŞ SÜDÜ

(hekayə)

*"Deyirlər Moskvada toyuqları sağırlar"
El deyimi*

Qış günəşinin hərarəti də özü kimi kasad olur. Çıxmağı ilə batmağı bir göz qırpmında gəlib keçir. Axşam tez düşdüyündən bircə onu fikirləşirsən ki, işdən çıxıb cəld evə qaçım, axşam yeməyi hazırlayım.

Qış axşamlarının özünəməxsus xüsusiy-yətləri də var. Soyuq kar eləməsin, qripə yoluxmayasan, xəstələnməyəsən deyə bolbol isti çay içirsən, özü də çöldən evə gələn kimi... Bu hal bizdə artıq adət halını almışdı. İşdən gələn kimi mürəbbə ilə isti çay içər, sonra rahatlıq tapardıq.

Belə axşamlardan birində qardaşım Qara da bizdəydi. Rayondan qonaq gələn nənəmi görməyə gəlmışdı. Biz tərəflərdə "ana"ya "nənə" deyirik. Mən isə bir az da qabağa gedib ərköyünlükə onu öz adı ilə çağırıram. Rəhmətlik atam uşaqlıqdan belə öyrədib. Adı Lalə olsa da, atam kimi "Lala" deyə çağırıram.

Lalayla Qara qonaq otağında söhbət edə-də televizora baxırdılar. Vüsəl sabahkı dərslərinə hazırlaşırdı. Mən də mətbəxdə axşam yeməyi hazırlayırdım. Çay da öz yeriñdəydi, təzəcə dəmləyib pilətənin üstünə

qoymuşdum ki, isti qalsın. Gözləyirdim, Günel universitetdən gəlsin, çayımızı birlikdə içək.

Günel zövqlü qız idi, ağızının dadını yaxşı bilirdi. Gələndə mütləq mağazaya girib çayla içməyimizə nəsə dadlı bir şey alardı. Sözün düzü, evdə çayla içməyə hər cür mürəbbə varımızdı. Yayda, sonra üzü payıza hamısından bişirib bankələrə yiğmişdəm. Gilənar, ərik, zoğal, göyəm, ciyəlek, moruq, böyürtkən... hə, bir də qarağat mürəbbəsi - indiyə kimi bunların hamısından dadmışdım. Fikirləşirdim ki, əgər Günel bir şey almazsa, bu mürəbbələrin hansından masaya qoya ram. Qara da piroq almışdı, ətri mətbəxə yayaılmışdı, sanki mətbəx deyil, şirniyyat sexiydi. Lala yumşaq piroqları xoşlayırdı, elə biz də...

Günel, nədənsə, gecikirdi, heç belə gecikməmişdi. Universitetdən çıxan kimi evə gələrdi, uzağı beş-on dəqiqəlik marketə dönməyi vardi, o da hərdənbir. Nəsə, narahat olmağa başlamışdım. Həyəcanım getdikcə artırdı.

Birdən qapı açıldı və Günel hay ilə, küy

ilə içəri daxil oldu.

-Hamıya salamlar. - Adəti üzrə evi salamladı. Kurtkasını soyunub asılıqandan asdı, ayaqqablarını çıxardı. - Boy, Qara dayım da bizdədi ki... - İçəri keçib onunla görüşdü.

-Hamı stola! - Mən səsləndim. - Çay həzırdır.

Çayları süzüb masaya qoydum. Ailəmiz süfrə başına toplaşdı. Mürəbbə götürmək istəyirdim ki, Günel çantasından bir ovuc konfet çıxardıb qəndqabına doldurdu.

-Ptiçye molokodu, Moskovskidi. - dedi. - Təzə gətiriblər. Mağazada bir basabasdı ki, gəl görəsən. Ona görə gecikdim.

-Ptiçye moloko nədi? - Lala soruşdu.

-Ptiçye moloko, yəni quş südü. - Günel izahat verdi. - Cox dadlıdır, adam ləzzətin-dən doymaq bilmir.

-Quşun da südü olar? - Lala dodaqaltı mızıldandı.

-Niyə olmur? - Mən cavab verdim. - Hö-kumət istiyəndə, o da olur.

Çaylar içildi.

Xoşuna gəlmışdı, deyəsən, Lala çayını iki konfetlə içdi. Fikrim ondaydı, bu "quş südü" ona yaman ləzzət eləmişdi, həm də maraqlı gəlmışdı. Üçüncü konfeti götürəndə soruştum:

-Lala, birini də sözümmü?

-Yox, bəsimdir. - dedi.

Konfeti kağızdan çıxardıb ağızına qoydu və sümürməyə başladı.

-Nənə, necədir? - Bu dəfə Günel soruşdu.

- Dadlıdırı?

-Dadlıdır, bala, çox dadlıdır. - Lala rəziliyini bildirdi və bunu başının hərəkəti ilə də təsdiqlədi.

Boş stəkanları yığışdırırsam da heç kim məsadən qalxmadı. Yəqin etdim ki, yeməyi gözləyirlər.

Lala ağızındaki konfeti sümürüb qurtarmışdı ki, qəndqabından dördüncünü götürdü və əlində oynatmağa başladı.

-Günel ağızının dadını yaxşı bilir, elə-bələ

konfet almaz. - dedim. - Lala, nə fikrə getmisən, aç, ye.

-Yox, doydum, daha istəmirəm.

Fikirləşdim ki, yəqin arvad üzə düşdü, axı bu yaşda onlar uşaq kimi kövrək olurlar.

-Nədi, xoşuna gəlmədi? - deyə soruşdum.

-Xoşuma gəldi, Almaz, çox dadlıydı.

-Bəs onda nə fikirləşirsən?

-Fikirləşirəm ki, görən, bu quşu tutub harasından sağıblar.

-Eşitməmisən, quş südü, ceyran yumurta-sı... Ceyranı yumurtlada bilirlərsə, deməli, quşu da sağırlar.

-Eşitmişəm. - Lala dilucu cavab verdi. - Elə mən də onu fikirləşirəm. Deməli, hökü-mətə lazım olanda, məməsi olmayan quşu sağır, ceyranı da yumurtlaşdır.

-Ancaq burda yox, Moskvada. - Mən əlavə etdim. - Axı konfet Moskovskidir, burda hələ hazırlaya bilmirlər. Öyrənməyiblər.

Qara da, uşaqlar da Lalanın belə asta, bir az da lağlağı danışığına xeyli güldülər.